

Sığorta hadisələrinin statistikasi

Əsas sığorta növləri	Sığorta hadisələrinə dair məlumat									
	Rübün (il)in əvvəlinə tənziqlənmiş sığorta hadisələrinin sayı	Rüb (II) ərzində baş vermiş sığorta hadisələrinin sayı	Rüb (II) ərzində tənziqlənmiş sığorta hadisələrinin sayı			Rübün (il)in sonunda tənziqlənmiş sığorta hadisələrinin sayı	Sığorta hadisələrinin ortalama tənziqlənmə müddəti	Sığorta hadisələrinin tənziqlənmə əmsali	Sığorta ödənişindən imtina əmsali	Rüb (II) ərzində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsali
			Sığorta ödənişi verilmiş sığorta hadisələrinin sayı	Sığorta ödənişindən imtina verilmiş sığorta hadisələrinin sayı	Cəmi					
	I	II	III	IV	V=III+IV	VI=(I+II): V	VII	VIII = V/(I+II)	IX=IV/V	X
İcbari:	838	63	27	608	635	266	4	70%	96%	3%
dəşinməz əmlakın icbari sığortası	133	61	23	40	63	131	39	32%	63%	3%
digər icbari	705	2	4	568	572	135	1	81%	99%	0%
Könüllü:	240	129	130	40	170	199	36	46%	24%	0%
əmlakın yanğından və digər əlavə risklərdən sığortası	45	40	12	14	26	59	43	31%	54%	0%
digər könüllü	195	89	118	26	144	140	35	51%	18%	0%
Cəmi:	1078	192	157	648	805	465	11	63%	80%	0%

İdarə Heyətinin sədri
Yusif Soltanov

Baş maliyyə inzibətçisi
Fərid Qarayev



Qeyd:

- "Əsas sığorta növləri" sütununda icbari sığorta növlərinin və könüllü sığorta növləri üzrə sığorta məhsulunun əsaslandığı könüllü sığorta qaydalarının adı qeyd olunur.
- "Sığorta ödənişi verilmiş sığorta hadisəsi" dedikdə, zərər məbləğinin pul şəklində ödənilməsi halda pulun ödənilməsi tarix, əmlakın təmiri və ya bərpası həyata keçirildiyi halda əmlakın zərərçəkmişə təhvil verildiyi tarix, zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunan və ya faydalanan şəxsə) xidmətlərin göstərildiyi halda isə xidmətin göstərildiyi tarix əsas götürülür.
- VII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $HTM = HT / HS$
 HTM - sığorta hadisələrinin ortalama tənziqlənmə müddəti
 HT - sığorta hadisələrinin sığortaçıya bildirilmə tarixləri ilə onların tənziqləndiyi tarixlər arasında yaranan gün fərqlərinin cəmi
 HS - rüb (II) ərzində tənziqlənmiş sığorta hadisələrinin sayı
- VIII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $HT\bar{a} = HS / (THS + BHS)$
 HT $\bar{a}$ - sığorta hadisələrinin tənziqlənmə əmsali
 HS - rüb (II) ərzində tənziqlənmiş sığorta hadisələrinin sayı
 THS - rübün (il)in əvvəlinə tənziqlənmiş sığorta hadisələrinin sayı
 BHS - rüb (II) ərzində baş vermiş sığorta hadisələrinin sayı
- IX sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $I\bar{a} = IHS / BHS$
 I $\bar{a}$ - sığorta ödənişinin verilməsindən imtina əmsali
 IHS - rüb (II) ərzində sığorta ödənişindən imtinaların sayı
 BHS - rüb (II) ərzində tənziqlənmiş sığorta hadisələrinin sayı
- X sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $SM\bar{a} = SM / BHS$
 SM $\bar{a}$ - rüb (II) ərzində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsali
 SM - sığortaçıların arasında irəli sürülən qarşılıqlı subroqasiya tələbləri istisna olmaqla, rüb (II) ərzində sığortaçıya qarşı qaldırılmış iddialar üzrə məhkəmə işi davam edən sığorta hadisələrinin sayı
 BHS - son 1 il ərzində baş vermiş sığorta hadisələrinin sayı